



№ 255 (9422) 23 NOYABR 2023-cü il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Azərbaycanın xüsusi təşəbbüsü ilə...

**Prezident İlham Əliyev
SPECA ölkələrinin sərgisinin
açılışında iştirak edib**



Azərbaycan islam həmrəyliyi prinsipinə daim sadıqdir

Prezident İlham Əliyev İsləm Əməkdaşlıq Təşkilatının
Baş katibini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsləm Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahani qəbul edib.

AZƏRTAC xəber verir ki, Azərbaycan Prezidenti Baş katib Hissein Brahim Tahani İsləm Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin 5-ci Konfransında iştirakının önəmini qeyd edərək, onunla bundan əvvəlki görüşlərinin məmənluqla xatırladı.

Prezident İlham Əliyev həzər zaman Azərbaycanın ərazi bütövüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İsləm Əməkdaşlıq Təşkilatına, İsləm həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirdi. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpə etdiyi vurgulanı dövlət başı Qarabağ münaqişesinin artıq tərixdə qaldığını qeyd etdi.

Azərbaycanın da daim islam həmrəyliyi prinsipinə sa-

İlham Əliyev təsdiq etdi

**Azərbaycan Türkiyənin Kahramanmaraş
vilayətində yaşayış binaları, ibtidai məktəb,
uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək**

» 2

Zəfər bütçəsi

2023-cü il ərzində oldu olunan müsbət makroiqisasi göstəricilər gölən ilin dövlət bütçəsinin də artımla tərtib olunmasına yol açıb. Bütçənin tərtib zamanı İqtisadiyat Nazirliyi tərəfindən həzirlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri esas götürüilib. Qlobal və regional geosiyasi gərginlik, dünya enerji bazarda qeyri-müəyyənlik, təbii qazın qiymətinin və ölkədaxili nef hasilatının aşağı enmosi kimi bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.

Növbəti ilin dövlət bütçəsində ohalinin sosial müdafiəsi, təhsil və sohiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin əzəzətli隳ükəsizliyi, sahibkarlıq dəstək tədbirləri, dövlət investisiya programının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin artırılması nəzərdə tutulub. Xüsusi qeyd edilmişdir ki, 2024-cü ilde dövlət bütçəsi xərclərinin 43 faizi, onun cari xərclərinin isə 70 faizi və ya 15 milyard 773 milyon manatı sosial hökümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çıxdır.

2024-cü ilin dövlət bütçəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət programlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

» 8

Leo DOKERTİ: "Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı"

Azərbaycan Prezidenti İlham Əliyev Büyük Britaniyanın dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkışaf Ofisi Parlamentlərlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.

AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı Leo Dokertin Azərbaycan sofrasının ikiteorefli, eləcə də regional gündəlilikin müzakirəsi üçün təsdiq etməsindən sonra işbirliyinə keçirildi.

Azərbaycannın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti sofrasından məmənluğunu ifadə etdi, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qurur hissi duyduğunu vurguladı.

Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanadığını dedi, uzun illərdər Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, təcərit və enerji əlaqələrinin mövcudluğu ilə fərqli etməyi bildirdi.

Prezident İlham Əliyev iqtisadi əlaqələrinin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər somerəli və qarşılıqlı

etmədi osaslanan işbirliyinin həyata keçirildiyini qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizə qoyulan investisiyaların bizi göstərilən inamı nümayiş etdirildiyini məmənluqla vurguladı.

Prezident İlham Əliyev qeyd etdi ki, BP şirkətin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin inqisafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlət başçısı hazırda Azərbaycan-BP əməkdaşlığı ilə bərpələnən enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoymuşdu dedi bu bunun region üçün çox gözəl nümunə olduğunu bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək seviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir dəfə Leo Dokertin sofrasının ölkələrimiz inkişaf ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımdan əhəmiyyətini toxundur.

Dövlət başçısı vurğuladı ki, antiterrör tədbirləri nticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa etdi.

Prezident İlham Əliyev iqtisadi əlaqələrinin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər somerəli və qarşılıqlı

81 nəfərin də Laçın həsrəti bitdi

Yurdən həsrəti çəkən keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına geri döndürülər. Dünən növbəti köç karvanı Bakının Qaradəğ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salımb. Bu mərhələdə Laçın şəhərindən 21 ailə, yəni 81 nəfər köçürüllər.

» 11

Paşinyan Moskvaya meydan oxuyur

Hayastan höqiqəton ciddi hərbi-siyasi risklərlə üz-üzə qalıb. Hər halda Kremlin Paşinyan hakimiyətinin Qərbin xeyrinə seçimi ilə barışacağı qətiyyən inandırıcı görünmüür. Böyük ehtimalla Rusiya-nın yaxın vaxtlarda Hayastana təzyiq prosesi intensiv xarakter almağa başlaya bilər.

» 10

Fransa yenə Ermənistana boş vədlər verir

Yaxın aylarda fransız silahlıları Göyçədə və Zəngəzurda ola bilər. Bu, birbaşa olaraq Azərbaycanın müstəqilliyinə, sorhədərinə, ölkəmizin təhlükəsizliyinə təhdiddir. Belə olan təqdirdə, əlbəttə ki, Azərbaycan preventiv addımlar atı bilər.

» 10

Ağ Ev Şuşaya və Xankəndiyə qarsı

Özünü ləğv edən separatçı rejimi diritmək istəyən ABŞ Azərbaycan xalqına savaş elan edir

» 9



Azərbaycanın xüsusi təşəbbüsü ilə...

Prezident İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Programı - SPECA haftası çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanqıñ inkişaf üçün regional əməkdaşlıq" adlı sərginin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verdi.

Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Programı - SPECA həftesine evsahibiyi edir. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxstan, Tacikistan, Qırğızstan, Türkmenistan, Özbəkistan və Əfqanistandır. 1998-ci ildə yaranan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birləyin foal üzvlərindən. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı inkişafı və dünya iqtisadiyyatına inkişafıyan dostkelənməsidir.

SPECA-nın yaradılmasının 25 illiyi münasibətlə toxkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin 4 min 25 kvadratmetrlik sahəsinə əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alı. Həmin stendlərə Azərbaycan, Qazaxstan, Qırğızistan, Tacikistan, Türkmenistan və Özbəkistandan dövlət

mössisələrinin və özəl şirkətlərin möhsullarının nümunələri nümayiş olunur. Büttün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quradırılb.

Prezident İlham Əliyev "Azərxalça" ASC tərəfindən hazırlanın "Bizi birləşdirən doyar" instaliyasının üzündəki ağ örtüyü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instaliyaya SPECA ölkələrinin quradıqları əlaqələri eks etdirir.

Sərginin Azərbaycanı Milli Stendinin mərkəzində "Made in Azerbaijan" markası ilə istehsal olunan möhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spiriti işkili, meyve şirələri, konservləşdirilmiş möhsullar, qonşu möməlatları, qurudulmuş meyvələr, süd möhsulları, kosmetik vasitə cəsidi və "ABAD"çı sənətkarların hazırladıqları ol işləri təqdim olunur.

Dövlət başçısı Azərbaycan Milli Stendi ilə tanış oldu.

Milli Stend iqtisadi inkişaf, sənaye, kənd tosorrifikasi, rəqəmsal inkişaf və innovasiyalar, noqlıyyat infrastruktur və tranzit, energetika, müdafiə sonayesi, turizm, işgaldən azad olmuş ərazilərin bərpası və inkişafi kimi istiqamətləri əhatə edir.

Müdafiə sonayesi naziri Vüqar Mustafayev dövlət başçısına məlumat verdi ki, sərgidə nazirliyin mössisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsəfəli döyüş vasitələri, minaataşlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçus aparları və s. olmaqla 88 adda müdafiə təyinatlı möməlat nümayiş etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan "AH-12,7" iriçəpli pulemyot da təqdim olunur.

Sərginin iqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülen işlər, təqdim olunur.

İqtisadi-ticari əlaqələrə dair məlumatlar oksini tapıb. Blokda, həmcinin davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına çəlb edilən investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan dövlət programları barədə məlumat verilir. Qeyd olunur ki, son 20 il orzında ölkəmizdə ümumi daxili möhsul istehsalı (ÜDM) 6,2 milyard ABŞ dollardanın 78,7 milyard ABŞ dollarma qatıb, yəni ÜDM-in real hacmi 4 dəfə artıb. Dövlət bütçəsinin gölərləri isə 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 defədən çox artaraq 18,01 milyard dollar yığılsıb. Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur.

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyaseti nöticəsində əldə olunan nailiyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqəbat qabiliyyətinin yüksəldilməsi, sonayenin

inkişaf istiqamətləri, elcə do sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamiki inkişafı barədə məlumatlar əks olunub. Diqqətən çatdırılır ki, 2002-2023-cü illərdə ölkədə 4 min 95 sənaye müəssisəsi yaradılb. 2002-ci ildə sənayedə istehsal hacmi 1,6 milyard dollar olduğunu haldə, 2022-ci ildə bu rəqəm 10,4 milyard dollarla

cağıt, yəni "AzerGold" QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildən təqdim olunur. Burada, həmcinin "44" kolleksiyası da nümayiş olunur.

Dövlət başçısı SPECA-nın digər üzv dövlətlərinin - Qazaxstan, Qırğızistan, Tacikistan, Türkmenistan və Özbəkistanın stendləri ilə tanış oldu. Stendlərdə üzv ölkələrə istehsal olunan möhsullar nümayiş etdirilir.

Qeyd edək ki, sərginin məqsədi SPECA ölkələrinin iqtisadi potensialı

limi nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərofdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demokratifikasiyasi və geosiyasi potensialı ilə dünyada siyasetində strateji əhəmiyyətli malik vahid tarixi-modəni və coğrafi regiondur. Son dövrələr dövlət başçılarının qarşılıqlı sohberlər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafını təsviq edir. Eyni zamanda bu regionun beynəlxalq arenada artdıraq olan nüfuzu ölkəlerimizin six əməkdaşlığını labüb edir. Bu baxımından SPECA çərçivəsində fəaliyyət çoxtorəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

Sərgidə İqtisadiyyat Nazirliyi və "Azərxalça" ASC tərəfindən təqdim olunan "Triptix" üçlü xalça kompozisiyası təqdim olunur. Burada, həmcinin "44" kolleksiyası da nümayiş olunur. Bu xovlu xalça kolleksiyası "Qasımışığı" adlı Qarabağ xalçasının nadir kompozisiyisindən ilhamlanaraq möhdud sayıda - 44 adət toxunub.

Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmcinin sənaye, kənd tosorrifikasi, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.

Sərginin sonunda sahibkarlar üçün biznes-forumun keçirilməsi nözerde tutulur.



"Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti
arasında Türkiyə Respublikasının
Kahramanmaraş vilayətində yaşayış
binaları, ibtidai məktəb, uşaq bağçası və
mədəniyyət mərkəzinin tikilməsi
haqqında Əməkdaşlıq Sazişi"nin
təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qorara alır**:

2023-cü il sentyabr 25-də Naxçıvan şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi" təsdiq edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 noyabr 2023-cü il

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qorara alırm**:

1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6,

maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493; 2019, № 1, maddə 96, № 3, maddə 420, № 7, maddə 1228, № 8, maddələr 1402, 1406; 2020, № 5, maddə 561, № 7, maddə 885; 2021, № 4, maddə 316; 2022, № 8, maddə 860; 2023, № 2, maddə 226, № 3, maddələr 352, 372) 2.12-1-ci bəndində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti təhlükəsizliyi Komissiyası, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratır" - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rayi osasında" sözleri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərinin və layihələrinin hazırlanması, habelə həyata keçirilməsi ilə bağlı tələblərin möqsədümüfiyiliyini təsdiq etməsi və bu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 noyabr 2023-cü il

"Nəqliyyati
Əlaqələndirmə
Şurası haqqında
Əsasnamə"nin
təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Nəqliyyati Əlaqələndirmə Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Səroncamının icrası ilə əlaqədardır:

1. "Nəqliyyati Əlaqələndirmə Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Səroncamının icrası ilə əlaqədardır:

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan təqdim etdirilən "Nəqliyyati Əlaqələndirmə Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Səroncamının icrası ilə əlaqədardır:

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 noyabr 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli Fərmani ilə təsdiq edilmişdir

Nəqliyyati Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏ

1. Ümumi müddəələr

1.1. Nəqliyyati Əlaqələndirmə Şurası (bundan sonra "Şura") "Nəqliyyati Əlaqələndirmə Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Səroncamına uyğun olaraq ölkədə nəqliyyatın ayrı-ayrı növbələrinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində (bundan sonra - "müvafiq sahəde") fəaliyyətin əlaqələndirilməsi və təkmilləndirilməsi möqsədilə yaradılmış kollegial orqanıdır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər formanlarını, həmcinin sərençamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ve sərençamlarını rəhbər tutur.

1.3. Şura öz vezifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumlar) ilə, yerli özünüdürəctəmə orqanları ilə, habelə digər hüquqi şəxslərlə qarşılıqlı əlaqələndirir.

1.5. Şuranın üzərində adı həkk olmuş blankı, şəmpləri və möhürü vardır.

1.6. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

2. Şuranın fəaliyyət istiqamətləri

2.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.2. müvafiq sahəde dövlət orqanlarının (qurumlarının), yerli özünüdürəctəmə orqanlarının, habelə digər hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;

2.1.3. əhalinin mobilliyinin səmərolu təşkili möqsədilə tədbirlərin həyata keçirilməsini tömən etmək;

2.1.4. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.5. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.6. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.7. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.8. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.9. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.10. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.11. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.12. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.13. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.14. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.15. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.16. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.17. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.18. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.19. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.20. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.21. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.22. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.23. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.24. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.25. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.26. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.27. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.28. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.29. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.30. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.31. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.32. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.33. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.34. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.35. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.36. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.37. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.38. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.39. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.40. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.41. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.42. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.43. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.44. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömən etmək;

2.1.45. təqdim etdiyin sahənin inkişafını və təkmilləndirilməsinə tömə



"İlham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildliyinin 128-ci kitabı çapdan çıxıb

"İlham Əliyev. İnkışaf - məqsədimizdir"
çoxcildliyinin 128-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbor verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin may ayının əhatə edir. May ayının mühüm hadisələrindən biri Prezident İlham Əliyevin ADA Universitetinin təşkilatçılığı ilə Şuşadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasının formalaşması, keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilmiş IV beynəlxalq konfransda iştirak olub. Həmin beynəlxalq konfransın materiallarının davamı yeni kitabı daaxıl edilib. Dövlətimizin başçısı konfrans iştirakçlarının çoxsaylı suallarını cavablandırıb. Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın roluna dair sənəd Azərbaycan Prezidentinin verdiyi cavab onun digər fikirləri kimi aktuallığı, uzaqqorun heddləri və böşəri mözəməni ilə diqqət çəkir.

Sitat: Türk Dövlətləri Təşkilatına göldükə, Azərbaycan təşkilatın bütün fəaliyyəti dövründə fəal olub. Vaxtilə onur adı fərqlər olsa da, biz çox fəal olmuyuz. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, bəziləri daha fəal, digərləri az fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbaycan hər zaman müümən ölkə olaraq qalıb. Təsadiyi dəyiş ki, təşkilatın yaradılması haqqında Bəyannama 10 il bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə necə adlandırılmalıdır məsləhi dəyiş. Burada mahiyyətdən səhəbatdır və biz gərürük ki, təşkilat üzərindən ölkələrin səfərər etməlidir. Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kas bundan faydalınan. Bütün genis coğrafiyamız, bəzi ölkələrin böyük təbiət sərvətləri, o cümləndən enerji etibatları, bəzi ölkələrin güclü hərbi imkanları var. Beləliklə, biz bütün bu sənətləri birləşdirəksə, global səviyyədə ciddi oyuncu görə bilərik. Hesab edirəm ki, təşkilat global güc mərkəzlərindən biri olub və olmalıdır.

Prezident İlham Əliyev may ayında, həmçinin Laçın, Qubadlı, Zəngilan, Cobrayıl, Xocavənd, Füzuli, Kəlbəcər və Şuşaya səfərər edib, yaşayış məhəllələrinin, kəndlərin, məktəblərin, xəstəxanaaların və digər obyektlərin təməlqoyma mərasimlərində, eyni zamanda bir sıra obyektlərin açılışında iştirak edib, eləcə də bərpa-quruculuq işlərinin gedisi ilə təqdim olub. Bütün bunlar haqqında informasiyalarla 128-ci kitabda tanış olmaq mümkündür.

Bu kitabda Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şuşadən Azərbaycan xalqına müraciətinin mətni daxil edilib. Müraciətdə Azərbaycan xalqının müdrük xalq olduğunu, on cətin anlarda düzgün qəbul etdiyi vərəqələri.

Sitat: Səbəlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtlər. Bu gün dünyadan bir çox yerlərində sabitlik pozulub, mühərribələr, münaqışçılar, toqquşmalar baş verir, ölkələri geriye atır. Hər kas bunu Azərbaycanın təmsilcisi şəhərə görədik ki, sabitlik on yerda əmən-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü lideri seçə-



rək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəsərlər ən çox anlarda, ən çox dövrlərdə yeganə düzgün müdrik qəbul edir".

Coxcildliyin 128-ci kitabında Prezident İlham Əliyevin Belçika Krallığına, Rusiya Federasiyasına işgəzər, Litva Respublikasına işə rosmi səfərlərinə, eləcə də Azərbaycana gəlmış İsrail Dövlətinin Prezidenti İshaq Herşo ilə görüşüne, "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında Səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı"nın imzalanmasına, liderlərin birgə mətbuat bəyanatlarında çıxışlarına aid materialları yer alıb.

Yeni nəşrdə Azərbaycan Prezidentinin bir sıra dövlətlərin ölkəməzəsər etmiş parlament sədrləri ilə görüşlərinə aid informasiyalar daxil edilib.

Oxucu bu kitabda Prezident İlham Əliyevin "Bakı Ürolü Günleri" VIII Beynəlxalq Konqresin, "Mina tohlikəsi ilə mübarizə - dayanıqlı inkişafə gedən yol" mövzusundan beynəlxalq konfransın, Bakı Enerjə Həftəsinin iştirakçılara müraciətlərinin mətnləri ilə tanış olur. Bütün bunlar haqqında informasiyalarla 128-ci kitabda tanış olmaq mümkündür.

Yeni nəşrdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdədoğana zəng edərək prezident seçkilərindən qəzəbə münasibətilə töbrik etməsi haqqında informasiya, bu münasibətə Türkiye liderinə məktubunun mətni də verilib.

Prezident İlham Əliyev may ayında Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" və XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "Interfood Azerbaijan" sorğuları ilə tanış olub, Taekvondo üzrə XXVI Dünya Çempionatının açılış mərasimini izleyib. Bütün bunlar haqqında informasiyalar da yenə kitabda yer alıb.

"Azərnəşər" tərəfindən buraxılan 128-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.

Fransızdilli KİV Azərbaycan Prezidentinin Fransa ilə bağlı fikirlərinə geniş yer ayırib

Fransa, Kanada və İsviçrə mətbuatunda Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Dekolonizasiya: Qadınların güləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçıları olub. Həmin beynəlxalq konfransın materiallarının davamı yeni kitabı daaxıl edilib. Dövlətimizin başçısı konfrans iştirakçılardan çoxsaylı sualları cavablandırıb. Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın roluna dair sənəd Azərbaycan Prezidentinin verdiyi cavab onun digər fikirləri kimi aktuallığı, uzaqqorun heddləri və böşəri mözəməni ilə diqqət çəkir.

AZERTAC xəbor verir ki, məqələlərdə Azərbaycan Prezidentinin Fransanı Qafqazda yeni mühərribələrə zəmin yaratmaqdə ittiham etdiyə vurgulanıb. Dövlətimizin başçısının müraciətiindən bu fikirlər sıfat kimi göstirilib. "Fransız təkcə keçmiş və inkişaf məstəklərindən deyil, eyni zamanda bizim regionumuzda - Conubi Qafqazda stabililiyi pozur, separatizm meyillorunu və separatçılara dəstəkləyir. Ermenistən silahlandırmaqla militarist siyaset həyatı keçirir, revansısi qüvvələri təsviq edir, regionumuzda yeni mühərribələrin başlaşması üçün zəmin hazırlayır". Qeyd edilib ki, beynəlxalq konfransın iştirakçılara ünvanlanmış müraciətə Fransanın Qafqazda dağlığı rolu pislənilib, Parisin dəstəyindən Ermenistan hökumətindən Azərbaycana növbəti herbi təcavüz illüziyalarını yaratdıqı diqqətliyənən.

LE PRÉSIDENT AZERBAÏDJANAIS ACCUSE LA FRANCE DE FAVORISER UNE "NOUVELLE GUERRE" DANS LE CAUCASE



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 421

QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda dəyişiklik edilməsi haqqında

Bakı şəhəri, 21 noyabr 2023-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qorara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunverciliq Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221; 2023, № 3, maddə 435; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 oktyabr tarixli 362 nömrəli Qərar) ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü bond üzrə:
1.1. "ixtisasları" sözündən sonra "(fənləri)" sözü oləvə edilsin;
1.2. aşağıdakı məzmunda ikinci cümlə oləvə edilsin;
"Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir".

2. 4.2-ci bond aşağıdakı redaksiyada verilsin:
"4.2. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Elektron imza və elektron sonər" testi və müsahibə mərhələlərindən keçirilir".

3. Aşağıdakı məzmunda 4.2-1 - 4.2-6-ci bond oləvə edilsin:

4.2.1. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" vasitəsilə əldə edilmiş sertifikatın kağız dasyicidə olan surətinin təsdiqi "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir".

4.2.2. Sertifikatın həqiqiliyi "Elektron imza və elektron sonər haqqında" Azərbaycan Respublikasının Qanunun uyğun olaraq yoxlanıla bilər.

4.2.3. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.

4.2.4. Sertifikat təhsilverən üçün açılmış "Şəxsi kabinet" də yerləşdirilir.

4.2.5. Sertifikatda aşağıdakı məlumatlar eks olunmalıdır:

4.2.5.1. sertifikatın nömrəsi və verildiyi tarix (altısistem tərəfindən verilir);

4.2.5.2. təhsilverənin sertifikatlaşdırıldıqda istirak etdiyi tarix;

4.2.5.3. təhsilverənin etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğunu göstərir);

4.2.5.4. təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FIN kodu;

4.2.5.5. təhsilverənin təsdiq təxəllüs məsələsi (təcəibiliyə göstərilməklə) adı;

4.2.5.6. təhsilverənin tədris etdiyi ixtisasın (fonının) adı;

4.2.5.7. təhsilverənin sertifikatlaşdırıldıqda istirak etdiyi dili;

4.2.5.8. təhsilverənin test və müsahibə mərhələlərindən keçirdiyi bal;

4.2.5.9. sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fonları tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətə möşəqlərə həqiqiyyətli vərdiyindən dair qeyd.

4.2.6. Sertifikatda bütün məlumatlar Azərbaycanın dilində yazılsın.

**Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri**

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qorara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

QƏRAR
Bakı şəhəri, 21 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qorara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunverciliq Toplusu, 2022, № 4, maddə 421; 2023, № 2, maddə 135, № 6, maddə 870, № 8 (II kitab), maddələr 1241, 1276) ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi" sözü ilə əlavə edilsin:

1. 2.2.6-ci yarımbindən 1-ci abzası ləğv edilsin.

2. 3.2-ci bondın ikinci cümləsinin "toyin edilməsi" sözündən sonra "yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi" sözü ilə əlavə edilsin.

3. 4-cü hissə üzrə:

3.1. 4.1.1-ci yarımbindən 5-ci abzasında "(kolxozunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeyd olunması şartılı)" sözü ilə əvvəlki 4.1.1-ci maddəsindən kez qaldırmış şəxslər "kolxozunun əmək kitabçası" sözü ilə əvvəlki 4.1.1-ci maddəsindən kez qaldırmış şəxslər ilə əvəz edilsin.

3.2. 4.3-cü bondda "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il



Azərbaycan-Tacikistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib



Azərbaycanın iqtisadiyyat naziri Mikail Cabbarov Bakıda keçirilən SPECA Höftəsi çərçivəsində Tacikistannın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb.

Nazirlidən AZERTAC-a bildirilib ki, görüşdə ikitərəfli və beynəlxalq əlaqələrlər çərçivəsində iqtisadi-ticarət əla-

qələrinin və investisiyaların taşviqi, biznes dialoğunun genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

Iqtisadiyyat naziri ölkəmiz Tacikistana iqtisadi əlaqələrin inkişafına önmə verdiyi diqqət çatdırıb. SPECA Höftəsi çərçivəsində keçirilən iqtisadiyyat forumu görüşlərin Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyi bildirilib. Qeyd olunub ki, iki ölkə

arasında energetika, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Aqrar-sənaye klasterini yaradılmış kimi birgə layihələr hər iki ölkənin iqtisadiyyatının töhfə vəro biler.

Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önmə verdiyi qeyd edib, torəfdəşlərin müxtəlif istiq-

mətləri, o cümlədən tranzit sahəsi üzrə genişləndirilməsi barədə fikir-lərini bölüşüb.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdəşləşin perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların taşviqi, biznes dialoğunun inkişafı və digər məsələlər müzakirə edilib.

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin ASPA prezidenti Tini Koksa birgə müraciəti

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Şurası Parlament Assambleyasının (ASPA) prezidenti Tini Koksa birgə müraciəti üvanlıayıblar. AZERTAC müraciəti töqləm edir.

"Biz - Ermenistanın və onun hərbi birləşməlinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının prezidenti canab Tini Koksa, ASPA deputatlarına açıq məktubla müraciət edir. Biz bu günlərdə Bakıda soñforda olmuş ASPA-nın Azərbaycan üzrə morozçisinin Ermenistanın Azərbaycana qarşı mina mühərribində zərər çəkməsi şəxsləri, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT'lərlə görüşlərdən imtintəməsi Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqların qarşı hörmətsizlik kimi qəbul edirik.

ASPA kimini özündən insan hüquqları tosisatı adlanırdı bir təşkilatın bəzi dövlətlərinin, dövlətlərin əlində oyuncaya çevriləməsini qəti şəkildə pisleyirik. Azərbaycanın həzirdə o böyük problemlərə olan mina məsələsindən bu cür münasibət bəşləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzülməyən təşkilat xoşət çəkməlidir.

ASPA nümayəndələrinin bu davranışı Ermenistanın mina terroruna birbaşa destək olmaqla, işrən hərəkətdər.

Yaxın müddədə qədər işğaldan azad edilən orazılarda 1 milyondan artıq mina və partlamamış hərbi sursat olmasa ehtimal olundur. 2020-ci ilde 44 günlük müharibədən sonra da Ermenistan Laçın yolu ilə minaralar daşıyaraq Azərbaycan orazılardında basdırımaqda davam etdi. Bütünümüzək ki, Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermenistanın qanunsuz hərbi birləşmələrinin və yüksəklerinin Azərbaycan orazılarda maneəsiz keçidini, başqa dövlətin torpaqlarında terrorçuluq faaliyyətini davam etdirəməsi müdafiə etdi. 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror tədbirləri nəticəsində nozarətötürümüş orazılarda da 500 mindən artıq mina və partlamamış sursat olduğu üzü çıxdı. Bu, o deməkdir ki, son 3 ilde Azərbaycan orazılardının minalanması bir gün de olsun dayanmayıb, eksinə, daha da artıb. Mina ilə əlaqədar beynəlxalq hesabat sənədlərində Ermenistannın mina istehsal edən ölkələr siyahısına daxil edilmiş bunun növbəti sübutudur. Dünyada Azərbaycan qədər mina ilə şirkətlər iki ölkə tapşırma çatdırır. Laçın yolu vəsatisilə Ermenistannın Azərbaycanın mina düşməni qızığın müdafiə edənlərindən biri ələ indi Azərbaycana göndərdiyindən Lız Kristofferson idi.

Buna görə de mina qurbanları Avropa Şurasının bu utancverici münasibətindən, Azərbaycanın qarşı iki standartlarından töccübənlər. Ötən dövrə Avropa Şurası Parlament Assambleyası bir dəfə de olsun üzv dövləti kimi Ermenistana Azərbaycan torpaqlarından hərbi birləşmələrini geri çəkməyə, mina xorilərini tohv verməyə çağışdırıb. Bir milyondan artıq azərbaycanlı qaqın və məcburi kökünlər ölü illər ərzində Avropa Şurası Parlament Assambleyasında kök salan islamofobiyanın, xenofobiyanın, azərbaycanofobiyanın, lobbi və korrupsiya şəbəkəsinin qurbanı oldu, onların insan hüquq və azadlıqları Fransada mənziləməyin beynəlxalq təşkilatda heç sayıldı.

Bizim müraciətimizdən sonra da Avropa Şurası Parlament Assambleyasının prezidenti kimi siz buna susacaqsınızsa, daha insan hüquq və azadlıqların danışmağı monəvi haqqını olmamalıdır.

Bizi qəbul edin və dinləyin. Ermenistannın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlliyyimizə görə hansı iztirablar içerisinde olduğunu görün. Bizi de insanlığ, bizim de hüquqlarımız və arzularımız var. Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası heqiqətən insan hüquqları tosisatı, bizi eşitmək, bize kömək etmək osun osus öhdəliyi olmalıdır.

İmzalar:

1. Qasimov Rey - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin södrü;

2. Səfiyanov Hafiz - "Minalar Ələyhanı Azərbaycan Kampaniyası" İctimai Birliyinin södrü;

3. Mirzəyev Umid - Beynəlxalq Avrasiya Mətbuat Fondundan prezidenti;

4. Minadan zərərçəkən Məmmədov Zəhiləliyən södrü;

5. Minadan zərərçəkən Məmmədəzadə Vüdət Vəli oglu;

6. Minadan zərərçəkən Zeynalov Telman Bəbir oglu;

7. Mina partlayışı nəticəsində həlak olan Əhmədov Yasin Ələsgorun aile üzvü Əhmədov Ələziz oglu;

8. Minadan zərərçəkən Əhmədov Asif Ələsgor oglu;

9. Minadan zərərçəkən Xudiyev Asəf Mürsəl oglu;

10. Minadan zərərçəkən Babayev Ramil Nəsim oglu;

11. Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin Yaqub oğlunun aile üzvü Yaqubov Elşən Yaqub oglu;

12. Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir Xəlil oğlunun aile üzvü Qəhrəmanov Məhəmməd Xəlil oglu;

13. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm oğlunun aile üzvü Hacıyeva Şəbnəm Şakir qızı;

14. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firuddin Məhərrəm oğlunun aile üzvü Qədimzadə Tural Firuddin oglu;

15. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfüqar Adıslırin aile üzvü Hüseynov Zülfüqar oğlu;

16. Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydo Şakir qızının aile üzvü Sofarov Samir Məhərrəm oğlu;

17. Minadan zərərçəkən Əhmədov Toğrul Vilayet oglu;

18. Minadan zərərçəkən Əhmədov Orxan Kamil oglu;

19. Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zəbib Qabil oğlunun aile üzvü Babayev Fadak Qabil oglu;

20. Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oglu;

21. Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oglu;

22. Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bozbur Telman oğlunun aile üzvü İmanov Azad Telman oglu;

23. Minadan zərərçəkən Muxtarov Azad Aydin oglu;

24. Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman Allahverdi oğlunun aile üzvü Quliyev Şəhīn Allahverdi oglu;

25. Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müştəqim Allahverdi oğlunun aile üzvü Ələsgərov Şaiq Müştəqim oglu;

26. Minadan zərərçəkən Verdiləy Niyamədin Hikmət oglu;

27. Minadan zərərçəkən Əzimzadə Hafiz Səlim oglu;

28. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və Hüseynov Razin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası, minadan zərərçəkən Hüseynov Akif Muxtar oglu;

29. Minadan zərərçəkən Məmmədov Emin Həsən oglu;

30. Minadan zərərçəkən Quliyev Arif Sabir oglu;

31. Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Sirac Abi oğlunun aile üzvü Səmədov Sırad Abi oglu;

32. Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli oğlunun aile üzvü İbrahimov Ələr Əli oglu;

33. Minadan zərərçəkən Aslanov Xanlar Fazıl oglu;

34. Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Elsəvar Sovet oğlunun aile üzvü Həmidov Faiq Sovet oglu;

35. Minadan zərərçəkən Əbiloğlu Mahir Ramiz oglu;

36. Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal Firuddin oğlunun aile üzvü Qəndiyev Firuddin İsmayılov oglu;

37. Minadan zərərçəkən Vəliyev Ruhin Sultan oglu;

38. Minadan zərərçəkən Cabbarov Nicat Novruz oglu;

39. Minadan zərərçəkən Pənahov Rodik Şəməddin oglu;

40. Minadan zərərçəkən Əliyarov Sadir Heydər oglu;

41. Minadan zərərçəkən Əsərov Elnur Asif oglu;

42. Mina hadisəsi nəticəsində həlak olmuş Alışov Oktay Bayram oğlunun aile üzvü Alışov Nəsib Oktay oglu;

43. Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar Mahmud oğlunun aile üzvü Mahmudov Şəhriyər Mahmud oglu;

44. Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oglu;

45. Minadan zərərçəkən Novruzov Ruhin Ələddin oglu;

46. Minadan zərərçəkən Cəfərova Tamam Aşan qızı;

47. Minadan zərərçəkən Babaşov Xəzər Tariyel oglu;

48. Minadan zərərçəkən Ələsgərov Abdulla Həmid oglu;

49. Minadan zərərçəkən Əsərov Məsim Həson oglu;

50. Minadan zərərçəkən Əliyev Sahib İsa oğlu;

51. Minadan zərərçəkən Sadixov Samir Sabirov oğlunun aile üzvü Sadixov Eldar Sabirov;

52. Minadan zərərçəkən Quliyev Forhad Hüseynə oğlunun aile üzvü Quliyev Famil Hüseynə oğlu;

53. Minadan zərərçəkən Həsənov Zaməddin Qələndər oglu;

54. Minadan zərərçəkən Əbiloğlu Famil İlyas oğlunun aile üzvü Əbiloğlu Amil İlyas oglu;

55. Minadan zərərçəkən Nurlayıev Elçin Xanba oğlunun aile üzvü Nurlayıev Əhmədəgə Xanba oğlu;

56. Minadan zərərçəkən Ağalarov Əli Əli-baba oğlu;

57. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlunun aile üzvü Hüseynov Vüsal Asif oğlu".

Bakıda Birləşmiş Ərəb Əmərliklərinin milli bayramı qeyd olunub



Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prez

Məktublar: problemlər, rəylər, təkliflər...


• NƏLİYYƏT

Göygöl şəhərindəki Emil Vəliyev adına 5 nömrəbin tam orta məktəbin adı nəinki rayonda, eləcə də respublikamızın təhsil sistəmində hörmətlə qəkirdir. Buna səbəb son illər məktəbin qazandığı uğurlardır.

1989-cu ildən tam orta məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı üçün 2006-ci ildə 480 şagirdlik yeni bina inşa edilmişdir. Hazırda məktəbdə 79 müəllim, 4 laborant, 2 kitabxanaçı, 18 texnik işçi çalışır. 900 şagirdin təhsil aldığı, 37 sınıf, 4 məktəbəqədər hazırlıq qrupunun fəaliyyət göstərdiyi məktəb birmövbelidir. 2021-2022-ci tədris ilində "İcməi Əsaslı Məktəbəqədər Təhsil", STEAM və "Peşə tovumlu siyin" layihələrinin heyata keçirildiyi məktəbin şagirdləri rayon tədbirlərində fəal iştirak edirlər.



2022-2023-cü tədris ilində məktəbin şagirdlərinin "Kenquru", "Lütfi Zado" və bir səra respublika fənn olimpiadalarında və müsabiqələrinin müxtəlif nailiyətləri olmuşdur. Belə ki, keçən tədris ilində məktəbin 7-ci sınıf şagirdi Fatimə Əsgorova

və respublika müsabiqəsində biologiya fənni üzrə gümüş medala layiq görülmüşdür. Məktəbin 8-ci sınıf şagirdi Aslan Qocayev iso Elm və Təhsil Nazirliyinin dəstəyi, "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi" publik hüquqi şəxsin toxşılıqla

lığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdən könən tohsil müəssisələrinin dornək üzvləri arasında keçirilən "Zəfər dastam" adlı onlayn respublika şeir və mahni müsabiqəsində sertifikatlarla təltif edilmişdir. Bunlardan başqa, "Kenquru" Beynəlxalq Riyaziyyat Müsabiqəsində məktəbin 6-ci sınıf şagirdi Yunis Sadiqov və 8-ci sınıf şagirdi Fatimə Əsgorova finala vəsiqə qazanmışdır. 2022-2023-cü tədris ilində 9-cu siniflər arasında ümumi orta təhsil üzrə Fəridə Cəfərova və Fidən Abbasova forqlənmə attestatına layiq görülmüşlər.

Məktəbin 27 şagirdi bu il ali təhsil müəssisələrinə sənəd vermiş, onlardan 21 nəfər qəbul olunmuşdur. Təhsilverənlərin sertifikasilaşdırılması prosesində məktəbin ibtidai sinif müəllimləri Nəzakət Qasımovaya 54, Elnərə Abbasovaya 53, Azərbaycanlı və odəbiyyat müəllimi Es-

mirə Əsgorova 55 bal toplayaraq uğurlu nöticə göstərmişlər. Prezident müvafiq sərəncamı ilə məktəbin ibtidai sinif müəllimi Nəzakət Qasımovaya Azərbaycan tehsilinin inkişafında xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bundan başqa, "Xəmsə möcüzəsi" beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Roza Rəhimovanın təşkilatçılığı ilə məktəbin 7-ci sınıf şagirdləri Kazım Kazimov, Murad Dilənov, Dəriya Hüseynova dram nominasiyasında üzrə III yərə layiq görülmüşlər.

Məktəbin idman sahəsində də uğurları var. Şagirdlər müxtəlif səviyyələri idman yarışlarında göstərdikləri nəticələrlə fərqlənlərlər.

S.ƏLİYEV,
Göygöl şəhəri



Bir məktuba iki cavab

"Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin icazə sənədi olmadan hətta təhlükəli ağacı götürür bilmirik"

Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin ünvanlaşdırılmış müraciətinə cavab olaraq bildiririk ki, Ekologiya İdarəsinin ağaca yerində baxış aktı və icazə sənədi olmadan Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsi tərəfindən hər hansı ağacın, hətta təhlükəli ağacın götürülməsinə icazə verilmir.

Xüsusi qeyd etmək isteyirik ki, Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsi her bioloji inkişafdan qalan ağacları götürükdə yerində yeni cavan tinglər okılır və aqrotexniki qulluq olunur, şəhərdə və şəhərtrafi orازılarda idarə tərəfindən minlərlə yeni və müxtəlif adda ağaclar okılıb, hər gün onla-

rə xüsusi qulluq olunur.

Səməd ƏHMƏDOV,
Sumqayıt Şəhər MKTİB-nin rəsisi

Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsi sizin məktubunuza cavab olaraq bildirir ki, şəhər sakini tərəfindən quru ağacların kəsiləsi haqqda sizin redaksiyaya edilmiş həqiqi şəkərətən gənahkar tərəfi Yaşllaşdırma İdarəsi yox, ağaclar kəsilib götürülməsi üçün lazım olan icazə sənədlerinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə idarəsindən alıqdan sonra mümkün olunci noticisində emələ golur.

Məlumat üçün səhəbi bildiririk ki, Ekologiya İdarəsinin ağaca yerində baxış aktı və icazə sənədi olmadan Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsi tərəfindən hər hansı ağacın, hətta təhlükəli ağacın götürülməsinə icazə verilmir.

Şəhər orazisindən olan quru, təhlükəli ağacların götürülməsi və yerində yeni ağac tinglərinin ekilməsi üçün defolilo yazılı və şifahi formada Ekologiya İdarəsinə müraciət olunub, amma hələ de cavab yoxdur.

5-6-7-2-70, 5-6-7-1/2-76, 0-1-66 bu məktublar onlara cavablı məktublardan bir neçəsidir. Xüsusi olaraq onu da qeyd etmək istərdik ki, hətta şəhərin ekzotik gözəlliyyinə xələf götürdüyümüz üçün Ekologiya İdarəsi Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsindən defolilo məkmətənə şikayət verib və prokurorluq orqanına müraciət ediblər.

Xüsusi qeyd etmək isteyirik ki, Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsi her bioloji inkişafdan qalan ağacları götürükdə yerində yeni cavan tinglər okır və onlara aqrotexniki qulluq olunur. Şəhərdə və şəhərtrafi orazılarda idarə tərəfindən minlərlə yeni və müxtəlif adda ağaclar okılıb, hər gün onlara xüsusi qulluq olunur.

Sonda tərefizmizdən redaksiyanıza edilən müraciətlərə həssas yanadırmış və dərc etdiyiniz üçün təşəkkür edir və qeyd edilən ağacların tez bir vaxtda sənədlerin hazırlanması, yuxarıda qeyd olunan Ekologiya İdarəsindən götürülmə icazəsi daxil olduğu zaman orazidən götürülməsi yerine yetiriləcəkdir.

I.HƏSƏNOV,

Sumqayıt Şəhər Yaşllaşdırma İdarəsinin rəsisi

Sakinlərin müraciəti araşdırılacaq

Lerik rayonunda ATM-nin quraşdırılması ilə bağlı "Azərbaycan" qəzetində dərc edilmiş oxucu məktubuna baxılmışdır. ABB müştərilər xidmətin keyfiyyətinin artırılması, eləcə də xidmətlərin hər kəs üçün əlçatılığı və rahatlılıq məqsədilə ardiel tədbirlər həyata keçirir.

Müraciətinizdən göstərilən ərazidə də oməkdaşlarımız tərəfindən ATM-nin quraşdırılması üçün dayorlendirmə aparılıraq, müvafiq təhlükəsizlik və texniki tələblərə cavab verən məkanlar müəyyən olundular. Bunu qədər qazanıb, ATM-nin quraşdırılması imkanları nəzərdən keçiriləcək.

Vüqar ULUXANLI,

Filiallara və satışa dəstək departamentinin direktoru

Parkda abadlıq işləri ilin sonunda tamamlanacaq

"Azərbaycan" qəzetinin 25 avqust 2023-cü il tarixli sayında "Azadlıq prospekti" metrostansiyasının çıxısında yerləşən parkda olan vəziyyət "Fotofakt"da qaldırılmışdır.

Məlumat üçün bildiririk ki, parkda olan dağlımlı tamet və uçulmuş pillekənlərin bir hissəsi belədiyyə tərəfindən bərpa edilib. Parkın ərazisinin böyük olması, görülecek abadlıq, təmir işlərinin həyata keçirilməsi külli miqdarda vəsait tələb edir. Bu səbəbdən parkda görülecek abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən davam etdirildi. Hazırda parkda görülecek işlərin çox hissisi icra edilmişdir. Parkda abadlıq, təmir işləri 2023-cü ilin sonuna qədər tamamlanacaqdır.

Mürsəl EMİNÖV,
Binəqədi Rayon Bələdiyyəsinin sədri

• MƏMNUNLUQ

Coratda da abad məhəllə salınır



• Fotofakt



Məmməd Rahim Küçəsində - Bakı Dövlət Universitetinin yaşınlığında bu qurumus ağaclar foto-müxtəlifimizin obyektivinə xeyli müddət əvvəl təsdiq olundu. Ümildə edirik ki, bizim gördüləyimizdən əlavədər qurumlar da görər, qurubug kütənə üzərinə əylmiş ağacları kəsib götürürərlər. Amma yaz, yay ötdü, payız yetişdi, ağaclar hələ də qurbanı inə gözləyir.

Hər gün mənlərə in-sən keçir bu küçədən - yaşlılar, qadınlar, uşaq-lar, xüsusi də tələbələr. Onların hər biri hər giün real təhlükə ilə təz-izləz qalır. Külək hava-da qurumus ağacların aşma ehtimalı dəha da yüksəkdir. Elə isə Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu nəyi gözləyir?



Fotolar İlahə BABAYEVİNDİR

• PROBLEM

Zəif külək əsən kimi...



Buna əsas şəbəkə isə keçən əsrin 60-70-ci ilərindən qalan ağacların çırıltıyorkar yararşası hələ düşməsidir. Odur ki, rayonun ucqar dağ kəndlərində işləşmələri tez-tez kəsilməsi adı hal alib.

Hamarat, Bradı, Vov, Venədi, Dzidipok kəndlərinin sakinlərinin bu barədə yazmadıqları üvan, döymədikləri qapı qalmayıb. Amma problemi həll edən tapılım.

İndi ümidiyim size, rəsmi dövlət qəzetiye. Bəlkə bizim bu dərdimizin qəzətinizin sohifəsində ictimailədirilməsi köməyimizə gələ...

Z.ƏLİYEV,
Lerik rayon Bradı kənd sakini

• NARAZILIQ



Şəkər dərmanı növbələri bizi yorur

vaxtlar yaranmış uzun növbələr biz xəstələr yorur. Bəzən növbə o qədər çox olur ki, növbəti gün yenidən qaytımı olur. Mənim kimini neçə-neçə yaşı xəsto də eyni vəziyyətdən əziyyət çökür. Hətta sübh vaxtlarından golib növbə tutularının olduğu da deyilir. Belə həllərdən gözələnlər arasında poliklinika işçiləri ilə gərginlik, mübahisələr də yaranır. Sağlamlıq arxasında goldiyimiz poliklinikanın əsəbliyət qaydırımdır.

Üzümü həl işsələr tuturam. Şəkərli diabet xəstələri üçün dövlətimiz pulsuz verilen dərmanları paylaşması üçün dərahə sistem yaratmaq olmaz. Ordan növbə tutularının olduğu da deyilir. Belə həllərdən gözələnlər arasında poliklinika işçiləri ilə gərginlik, mübahisələr də yaranır. Sağlamlıq arxasında goldiyimiz poliklinikanın əsəbliyət qaydırımdır.

Fatmaxanum MAHMUDOVA,
Binəqədi qəsəbə sakini

• TƏKLİF

Küçələrdən zibillərin daşınması qrafiki dəyişdirilməlidir

Bir neçə müddətdir ki, zibil maşınları öz işləri ilə günün pik saatlarında, horəkətin intensiv olduğunu vaxtda möşəklər olmağa başlayırlar.

İri qabaritlı bu maşınlar tixac olan saatlarda yoluñ horəkətin hissəsindən dayanır, digər maşınlar sorbst gedisi-gelisişinə mane olurlar. Hətta beşən horəkətin eks istiqamətinə çıxır, qəza vəziyyəti yaradırlar. Bundan olara, əhəlinin, o cümlədən məktəblə uşaqların kükçədə olduqları vaxt tullantılarının daşınmasına tərəfa xosagolmaz qoxunun yayılması səbəb olur.

Cox maraqlıdır, bu maşınların iş qrafiki necə tənzimlənir? Zənnimizə, bu mesloqə yenidən baxılmalıdır. Doğru olardı ki, küçə-



lərden zibillərin daşınmasına ya axşam saat 10-dan sonra, ya da sohər erkən vaxtda icazə verilər.

Vüsal DADAŞOV,
Bakı şəhər sakini, sürücü



Görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun xatirəsi anılıb

Bu gün Azərbaycan kino sonətinin görkəmli nümayəndəsi, rejissor, operator, Dövlət mükafatı laureti, Xalq artisti Rasim Ocaqovun anadolmasının 90 illiyini tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış incəsonət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndəleri İkinci Fəxri xiyabana gölərək sonətkarın mözərini ziyan edib, ömürün əklil və tər çəçəklər düzüblər.

Anım mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan kino sonətinə dəyərlər töhfələr vermiş Rasim Ocaqovun monəli ömür yolu və zəngin yaradıcılığının barədə danışmış. Qeyd edib ki, Rasim Ocaqovun sonəti, yaradıcılığı kino sonətimizin, xalqımızın deyərlərini incisidir. Kinomuz təkcə respublikamızda yox, eyni zamanda beynəlxalq müstəvidə də tanıdılır. Çəkdiyi filmlər görkəmli sonşadıq və yaşadacaq.

Zamanın və kinonun dayısıdırınlı soylöyü Xalq artisti Fəxreddin Mənəfov deyib: "Təvəssüflər olsun ki, heç nə əbədi deyil. Peşəyə gəlmək, aktyor olmaq, filmlərə çəkmək olar. Amma lazımlı olan zaman



lazımı yerdə olmaq şansdır. Mən teatr aktoru olacağdım, lakin Rasim mülliim həyatını dəyişdi. Altı filmdə rol almışam. O filmlərdən nə isə edə bilmişəm, mənim üçün böyük şərəfdür".

Rasim Ocaqovla birgə çalışmış Xalq artisti, kinorejissor Vəqif Mustafayev onuna bağlı xatirələrini bölüşüb: "Rasim Ocaqov haqqında ümumi söz demək mümkün deyil. Onuna ilk dəfə "Qatar Məmməd" filmində tanış oldum. Emin Sa-

bitoğlu, Rasim Ocaqov və mən çok zaman Azərbaycan kinosunu gələcəyi barədə səhbatlı edirdik. Mənim çəkdiyim "Boynın oğurlanması" filminə çox boyənmışdım. Bundan sonra, Rasim Ocaqovun sonəti və sonətkarı necə həssas münasibətinin bir heç şahidi oldum".

Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino Rasim Ocaqovun varlığı idi. O qeyd edib ki, Rasim Ocaqov kino sonətməzdə bir ocaq yandırıb və bu ocaq heç zaman sənməyəcək.

Korifey sonətkarların heç vaxt unudulmayaçğını söyləyən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, onlar öz sonətkarı ilə ne undulmadırlar. Gərok geridə yaxşı sonət osorları qoyub gedəsən. Bu mənəda Rasim Ocaqov xoşbəxt sonətkardır.

Xalq artisti Oqtay Mirqasimov Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı namənilərini işlərənən səhbat açaraq, onun xatirəsinin hor zaman öziz tutulacaqını vurğulayır.

Anım mərasimində çıxış edən natiqlər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüb və onun Azərbaycan kino tarixinə boxş etdiyi bənzərsiz ekran osorlarından danışıblar.

Azərbaycan-İran sərhədində atışma olub, 95 kilogramdan çox narkotik vasitə aşkarlanaraq götürülləb

Noyabr ayının 20-də saat 17:16-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İsləm Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilir ki, sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisəde yükün olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən "Dayan!" emri verilərək havaya xobərdarlıq atışı açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atış açıb, üzərlerindəki yüksək ataraq olverissiz hava sərətinindən və tərəfinin mürokkəb olmasından istifadə edərək geriye, İran orasına qaçıblar. Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çökisi 95 kilogram 100 qram narkotik vasitə (10 kq 100 qram metamfetamin, 85 kq tiryek) aşkar olunaraq götürülləb.

Fakt üzrə emaliyyat-istintaq tədbirləri davam etdirilir.



Havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.



Yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2°-səxtən 3°-dək isti, gündüz 8-13° isti, bəzi yerlərdə 15°-dək isti olacaq proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2°-səxtən 3°-dək isti, yüksək dağılıq ərazilərdə 6°-dək saxta, gündüz 7-12° isti, bəzi yerlərdə 15-18° isti olacaq bildirilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 3°-səxtən 4°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Mingçevir, Göygöl, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bozı sərhəd rayonlarında arabir yağış yağıcacı, dağılıq ərazilərdə qar yağıcacı ehtimalı var. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2°-səxtən 3°-dək isti, yüksək dağılıq ərazilərdə 6°-dək saxta, gündüz 7-12° isti, bəzi yerlərdə 15-18° isti olacaq bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bozı yerlərdə arabir yağış yağıcacı ehtimalı var. Gecə və səhər bozı rayonlarında duman olacaq. Şimal-sərhəd külüyə əsərək. Havanın temperaturunun gecə 3°-səxtən 4°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 5-8°, gündüz 8-12° isti olacaq proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Ağdaş, Mingçevir, Göygöl, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bozı sərhəd rayonlarında arabir yağış yağıcacı, dağılıq ərazilərdə qar yağıcacı ehtimalı var. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə əsərək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 1-6° saxta, gündüz 3-8° isti olacaq ehtimalı var.

Sirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neficəla rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bozı rayonlarında duman olacaq. Qərb külüyə